

Məkanı, fəaliyyəti uzun illər məxfi saxlanılan düşərgə... Bu, Baş Düşərgələr İdarəsinin (QULAQ) tabeliyində olan, Maqadan vilayətində yerləşən Serpantinka düşərgəsidir. Onu “Ölüm dərəsi” də adlandırdılar. Düşərgənin məxfiliyi elə bir həddəydi ki, illər sonra da onuna bağlı yetərinə araşdırımlar aparmaq mümkün olmayıb. Serpantinka düşərgəsinin fəaliyyəti barədə isər “NKVD”nin Maqadan vilayət idarəsinin, istərsə də SSRİ Daxili İşlər Nazirliyinin arxivlərindən olduqca məhdud və səhni məlumatlar tapılıb. Yalnız “Ölüm dərəsi”ndən sağ çox bilən üç nəfərin söylədikləri əsas məlumat hesab edilir.


### “Güllələnmə düşərgəsi”

Serpantinka düşərgəsinin eyni zamanda “güllelənmə düşərgəsi” adlandırılmasının dəhşətli səbəbləri olub. 1930-cu illərin ortalarında Maqadanda, Yaqodnoye qəsəbəsindən təxminən 20 kilometr uzaqlıqda, dərəlik ərazidə salınan bu düşərgə məhbuslar üçün son dayanaq idi. Çünkü bura əsasən digər düşərgələrdə qul kimi işlədilməkdən artıq gücү tükenən, iş məhsuldarlığı qalmayan məhbuslara gətirilib. Onları düşərgədə güllələnmə gözleyirdi.

Sovet hakimiyətinin represiya dövründə “NKVD” üçlüklərinə məhkəmə və istintaq olmadan ittiham qaldırıqları şəxse qarsı ölüm hökmü çıxmamaq səlahiyyəti verilib. “Ölüm dərəsi”ndə saxlanılanlar əsasən “NKVD” üçlüklərinin qərarı ilə ölüm hökmüne məhkum edilənlər olub.

Məhbuslardan ibarət işçi qüvvəsi çadırlardan və üç

# Serpantinka düşərgəsi...



taxa barakdan ibarət olan düşərgədə saxlanılıb. Onlardan qul kimi istifadə edilib. Ətraf ərazilərdə ən ağır işlər ölümündən başqa yolları qalmayan bu məhbuslara görürülüb.

### Serpantinka düşərgəsi barədə əldə olunan arxiv sənədləri

1990-ci ildən sonra Serpantinka düşərgəsi haqqında ilk açıqlamaların verilməsinə başlanılıb. Məhdud arxiv sənədlərindən düşərgədə hər gün 100-ə yaxın məhbusun gülləndiyi məlum olub. Başqa bir arxiv sənədindən düşərgədəki iş bölgüsünün qrafiki bəlli olub. Məlum olub ki, qış fəsl istisna edilməkla düşərgədə işe yararlı olanlar hər gün, günorta yarım saat fasile verilmək şərtiə 12-14 saat ən ağır işlərdə çalışdırılırlar. Qış günlərində isə iş saatı 8-10 saat olub.

Araşdırımlar nəticəsində təxmin edilib ki, “Ölüm dərə-

si”ndən yalnız üç nəfər qurtula bilib. Düşərgənin fəaliyyət göstərdiyi illərdə oradan başqa sağ çıxanların olub-olmaması barədə isə dəqiq məlumat əldə etmək mümkünüksüzdür.

### “Dünya bu düşərgədən xəbərsiz idi”...

“Ölüm dərəsi” dəhşətlərini orada saxlanılan və düşərgədəki bütün əzab-əziyyətlərin şahidləri olan üç nəfərdən biri - Aleksandr Černov sonralar belə dile getirib: “Dünya bu düşərgədən xəbərsiz idi. Serpantinkada nə sovet, nə insanlıq, nə də dini qanunlar işləyirdi. Bu düşərgəni idarə edənlərin öz qanunları var idi. Serpantinka təkcə güllənmə düşərgəsi deyildi. Bu düşərgədə həmçinin uzun müddətə sürgünə göndərilənlər də saxlanılırdı. Amma düşərgənin cəlladları üçün bunun fərqi yox idi. Kimi nə vaxt isteyirdilər o vaxt da güllələyirdilər. Güllənmə prosesi yalnız

gecələr həyata keçirilirdi. Gecə saat 12-dən sonra barakin qapısını açırdılar, beş nəfər çıxarıb aparırdılar. Proses zamanı ərazidəki iki traktorun mühərriki işe salınırdı ki, ətraf qəsəbə və kəndlərde atəş səsleri eşidilməsin. Beləliklə, səhər açılana qədər barakdan məhbusları beş-beş çıxararaq güllələyirdilər. Meyitlər ətrafdakı axar çaya atılırdı və ya məhbusların özləri qazdığı xəndəklərə doldurulurdu. Ümumiyyətə, Serpantinkadan danişarkən heç bir insanlıqdan söz açmaq mümkün deyil. Bəlkə də meşələrdə yaşayan vəhi bir heyvani həmin düşərgədə saxlasayıdlar, bir ay dözməzdi...”

Düşərgənin rəisi Stepan Qaranının adı arxiv sənədlərində də, şahidlərin ifadələrində də xüsusi qeyd olunub. Aleksandr Černov deyib ki, Stepan Qaranınə bütün dövrlərin ən amansız cəlladı adını vermək olar: “Qaranın insan cildində görünen vəhi bir yırtıcı idi. Onun ərazidə, yaxud da baraklarda görünməsi bir neçə dəqiqə ərzində bir neçə nəfərin gülləlnəməsi demək idi. Ən adı şeylərə görə o, tapancaşının tətiyini çəkməyə tənbəllik etməzdi. O, gün ərzində ən azı 10-15 ölüm hökmünü özü icra edirdi. Güllənməni icra edən digər əməkdaşlar bir-iki atəşlə “məsəleni” hell edirdilərse, Qaranın bu işi çox “səbirle” görürdü. O, əvvəlcə məhbusu yaralayırdı, sonra yaraladığı əzaya növbəti atəş açırdı və beləliklə, əzab verirdi...”

Müsahibələrində Aleksandr Černov düşərgədə sax-

lanıldığı müddətdə bir dəfə də olsun yuxarı qurumların, “QU-LAQ”ın vezifeli şəxslərini görmədiyini söyləyib.

“Ölüm dərəsi”nin sonu...

“Ölüm dərəsi”nin fəaliyyətinin dayandırılması ilə bağlı heç bir arxiv sənədində rast gelinmeyib. Serpantinka düşərgəsi ərazisində heç bir izin qalmaması üçün əllərindən geləni ediblər. Bəzi araşdırmaçılardan fikrincə, düşərgə 1953-cü ildə yandırıldıqdan sonra ərazi şumlanıb. İzləri tamamilə yox etmək üçün sənədlər də məhv edilib. Ancaq bütün cəhdlərə baxmayaraq, zalim Stepan Qaranın haqqında arxivdən bəzi məlumatları əldə etmək mümkün olub. Bəlli olub ki, düşərgə rəisinin qəddar əməlləri onun həbsi ilə nəticələnib. Stepan Qaranının ne zaman həbs edildiyi deqiq bilinməsə də, sənədlərdən məlum olub ki, o, 1950-ci ildə Peçorskdakı islah əmək düşərgəsində xəstəlikdən ölüb.

Cinayət əməllərini gizlətməyə, unutdurmağa çalışanlar heç zaman öz məqsədlərinə çata bilməyiblər. Düşərgənin yerləşdiyi, qızıl və digər qiymətli metallarla zəngin olan ərazidə də repressiya illərində burada tördəilmiş dəhşətli hadisələrin izləri aşkarla çıxıb. Belə ki, mütəxəssislər ərazidə işləyərkən qazıntılar zamanı çoxlu sayıda insan sümükleri, silah qalıqları, məhbusların istifadə etdikləri əşyalar tapılıb.

1991-ci ildə isə “Ölüm dərəsi”nin yerləşdiyi ərazidə, düşərgədə öldürülən on minlərlə günahsız insanın xatirəsinə bir neçə kiçik abidə qoyulub.

Z.FƏRƏCOVA,  
“Azərbaycan”